



Layihənin istiqaməti:
“İctimai və dövlət maraqlarının müdafiəsi”

"Mən gəncliyimdə o qədər də ləng işləməmişəm. Özümə görə çox cəhd göstərmışəm. Bütün həyatım boyu belə işləmişəm. Amma daha çox işlər görmək olardı..." Jurnalistlərin müəllimi Cahangir Məmmədlini yubileyi münasibətilə çalışdığı Bakı Dövlət Universitetinin jurnalistik fakültəsinə təbrükə gedəndə əllərində gül dəstəsi yubilyarla görüşməyə gələnlər çox idi. Sevincdən kövrəlmüşdi. Zarafat deyil, 75 yaşınu qeyd edir. Neçə-neçə jurnalist nəslinin yetişməsində eməyi olub.

Jurnalistikamızın tarixindən, mərhələlərindən, janrlarından bəhs edən kitablar, dərsliklərin müəllifidir. Peşəkar qəlemlə ilə ərsəyə gələn məqalələr tez-tez ciddi metbuat orqanlarının sehifələrində yer alır. Jurnalistica adına keçirilen bütün nüfuzlu tədbirlərin yuxarı başında yeri var. Beləcə, hər gün saçını ağartdığı, yaşını qocaltdığı universitetin pilleləri ilə qalxıb dekanı olduğu fakültəye, dərs dediyi auditoriyalara tələsir. Tələbələr auditoriyani onsuza təsəvvür edə bilmedikləri kimi, özü də heyatını ömrünü gələn həsr etdiyi universitetsiz təsəvvür edə bilmir. "Mən Kamçatkadan Bakı Dövlət Universitetinə gelmişəm. Jurnalistikaya o qədər həvəsim var idi ki, Kamçatkada "Tixookeanskaya pravda" adlı qəzetə yazı yazırdım. Qaydalara görə, SSRİ-də jurnalistik fakültəsinə qəbul olunan abituriyentin mütləq praktik yazıları olmalı idi. Bakıya gəldim və universitetə qəbul olundum. Əlaçı təqəbüdü almaqdan ötrü yaxşı oxumağa çalışırdım. Buna görə 10 manat çox pul verirdilər. Başqa tələbələr 35 manat alanda mən çalışıb sona qədər 45 manat aldım. O da bir stimul oldu", - deyə Cahangir müəllim xatırlayı: "Universiteti bitirəndə Şirməmməd Hüseynov məni burda saxladı. Elə dövlət imtahanını vərəndə sədər "burada qərar qəbul edin, bu gənci universitetde saxlayaq" təklifini verdi. O vaxtdan mən bu universitetdə çalışıram".

O QƏDƏR ÇOX İŞLƏR GÖRMƏK OLARDI Kİ..."

C.Məmmədli həyatının sonrakı mərhələlərində də cəhdən çalışıb. "İnsan özünü qurmaq üçün çalışmalıdır" sözlerini həyat şurasına çevirib: "Özünüqurma yollarında belə bir az lənglik, bir az tənbəllik etmişəm, ancaq bütövlükdə namizədlək işi yazişmişəm, doktorluq müdafiə etmişəm. Elmi əsərlərimin sayı xeyli çoxdur, kitablarım, dərsliklərim var. Belə baxanda 75 il o qədər də həder getməyib. Amma o qədər çox işlər görmək olardı ki... Bax, onlar adamı bir balaca narahat edir". Cahangir müəllimin bir neçə nəsil tələbənin yetişməsində eməyi olub. KIV-in müxtəlif organlarında çalışısan tələbələrinin uğurları onu həmişə fərqlidir. Vaxtile dərs dediyi tələbələri ölkənin hər yerində çalışır. Aralarında xarici ölkələrdə işleyenləri də var. "Sovet dövründə jurnalistikani bitirmiş tələbələrimiz indi yaşaşıblar. Düzünü deyim ki, onlar adamı dəha çox axtarırlar" deyərək, sevincini gizlətmir: "O vaxt bir ənənə var idi - müəllimlə yenidən temasda olmaq maraqlı güclü idi. Məsələn, "Azərbaycan", "Xalq qəzeti", "Respublika" qəzetiinin redaktorlarından



qidrlər də qarşılaşır. Buna isə böyüklik nümunəsi və səbir göstərərək dözlülyanaşır: "Məni tənqid də edirlər. Bəzən tənqidin tonunu da həddən artıq edirlər. Amma mən bütün bunlara görə də onlara minnətdaram. Işlər nöqsanları qabardıb bir az da artıq şəkildə üzə qoyan, isterse də məni tərifleyənlərin hamısı mənim üçün ezizdirdi. Adam öz balasına necə fərq qoya bilər? Mən də onlara heç bir fərq qoya bilmirəm". C.Məmmədlinin süretlə yeniləşən dövrdə, eləcə də ciddi jurnalistikaya münasibətin dəyişdiyi bir vaxtda çalışan media işçilərinə, eləcə də "mən jurnalistəm" iddiyasında olan hər kəsə ustad tövsiyəsi var: "Bu gün böyük bir gənc nəsil yetişir. Azərbaycanı dünyada tanıdan, bəlkə dünəndən də artıq tanıdan bir gənclik var. Çünkü o gənclik internet dünyasına meyllidir və onlar saytları, her gün yeniləşən informasiya texnologiyaları xətilə Azərbaycanı, özlərini, milli-mənvi dəyərlərimizi daha çox dünyaya tənədirdi. Dünənki ilə bugünkü fərqi budur. Amma bu internet dünyasının bəzi narahatlıqları da var: onlar bu verdidən əl çəkə bilirlər. Görünür, texnika imkanı vermir.



tutmuş müxbirlərinə - eksəriyyəti bizim institutun tələbələri olublar. Onlar mənimlə rastlaşanda elə bil çox ezip adamları görürələr. Müasir tələbələrin xarakteri bir az fərqlidir. Onlar daha çox internet dünyasına meyilliirlər. Gözlərini telefondan ayıra bilirlər. Amma bütün bunlara yanaşı, onların da içindən dünya miqyasında peşəkar jurnalist kimi tanınanlar çıxır".

"DÜNƏNKİ VƏ BUGÜNKÜ TƏLƏBƏLƏRİ HEÇ VAXT AYIRMARAM"

C.Məmmədli jurnalistikada yüksək tələb olan peşəkarlığın artırılması yolunda istiqamətlər də toxunur: "Dünənki jurnalistlər, tələbələr peşəkarlığı daha çox meyilli idilər. Məsələn, dünənki tələbələr bədii ədəbiyyatla jurnalistikaya eyni seviyyədə yanaşırılar. Amma bu gün bədii ədəbiyyata meyil azalıb. Bax, bu azalma jurnalistikadın peşəkarlıq keyfiyyətində özünü göstərir. Dünənki tələbələrimizin ədəbiyyataya meyli məni onlara bir az çox bağlayırdı. Çünkü mən də ədəbiyyata meyilli olmuşam və mənim üçün ən ezip kitablar ədəbiyyatla bağlıdır. Amma bütövlükdə, dünənki və bugünkü tələbələri heç vaxt ayırmaram. Hər dəfə onlar məni görəndə öz ezipləri kimi qəbul edirlər". Cahangir müəllim bəzən sosial şəbəkələrdə ünvanına yazılın tə-

Məsləhətim budur ki, informasiya texnologiyası nə qədər artırırsa artsın, Qərb dünyası nə qədər bize cəzbedici görünürse görünsün, hər şeyi Qərbə qurban vermək olmaz. Qərbin ancaq ən yaxşı keyfiyyətlərini götürmək lazımdır". Bizim tarixən davam edən milli ənənələrimiz, milli dəyərlərimizin olduğunu vurğulayan C.Məmmədli deyir ki, bu dəyərləri heç nəyə qurban vermək olmaz. Çünkü qloballaşan dünyada öz milli keyfiyyətlərini saxlamaq və onu qorumaq, zənginləşdirmək hər xalqın işi olmayacağı:



"İndi dən görünür ki, çox çətin olacaq. O proses başlayıb. Xalqların, milletlərin milli keyfiyyətlərini elindən almaq istəyən çox böyük qüvvələr var. Biz o qüvvələrin qarşısında çox ehtiyatlı olmalıyıq". Ölkəmizin gərgin və çətin bir geosiya regionda yerleşdiyini qeyd edən C.Məmmədli regionda özümüzü qorumaq üçün böyük işlər görməli olduğumu söyləyir. Belə ki, ölkə prezidenti İlham Əliyev belə bir geosiya vəziyyətde ölkəni qorumaq principini yeridir: "Türkiyə-Rusiya münasibətləri gərgin hala çatır və bizim prezident Azərbaycanı idarə edir, ölkənin mövqeyini, ideallarını qoruyur... Ermeni lobisi dünyadan hər yerində Azərbaycan əleyhinə ciddi kampaniya aparırlar. Bunun qarşısında dayanmaq çətindir. Mediəmiz də bunu həmişə nəzərə almalı, belə məqamlarda prezidentimizin arxasında dayanmalı, ona dəstək olmalıdır".

"YAZILI JURNALİSTİKA ÖZ MİSSİYASINI HEÇ VAXT BİTİRƏ BİLMƏZ"

Cahangir müəllim xüsusən gənc jurnalistlərə bütövlükdə milli-mənvi dəyərlərimizə ehtiyatla yanaşmayı, onların itme təhlükəsini hər an hiss etmələrini və bu dəyər-

"75 il hədər getməyib"

**Jurnalistlərin müəllimi Cahangir Məmmədlinin
əli işdən, ürəyi insanlara sevgidən soyumayıb**

ləri metbuatda daima qorumalarını tövsiye edir: "Yeni texnologiyaya çox uymaq olmaz. Nə qədər əhəmiyyəti olsa da, onlardan da mühüm olan nəsnələr var. Texnologiyalar Azərbaycanı dünyaya tanıtır, ancaq bütün bunların içinde bir vətəndaşlıq keyfiyyəti olmalıdır. Amma mənim narahat olduğum vətəndaşlıq media sisteminde olan münasibətdir".

Ustad jurnalist son dövrlər genişləndikdən sonra internet mediasının əhəmiyyəti medianı sıradan çıxara biləcək ilə bağlı səslenən fikirlər də toxundu: "Birmənəli şəkildə deyirəm ki, yazılı jurnalistikə öz missiyasını heç vaxt bitirə bilməz. Çünkü onun çox böyük, geniş oxucu kütləsi var. Fikir venir, bütün dünyada kitaba münasibət müyyəyen dərəcədə oləzmişdi. İndi kitabı, bir balaca ədəbiyyat lengidi deyə, informasiya siyaseti, yeni texnologiya, internet mediası ortaya gəldi. Telegraf setləri dəha maraqlı oldu insanlar üçün. İndi bu barədə düşünməye başlayıblar. Yeni texnologiyaların qarşısında print jurnalistikə hələ özünü çox qoruyaçaq. Məsələn "Vaşinqton post" qəzeti 4 il bundan əvvəl qəzeti bütövlükdə elektron versiyasına keçəcəyini elan etmişdi. Amma qəzeti alındığını və satıldığını görüb, keçə bilmir. Çünkü qəzət qoxusunu, kağız qoxusunu heç nə evəz edə bilməyəcək. Bu baxımdan, çap mediasının nə zamansa ortadan çıxacağına inanırıram".

Cahangir müəllimlə çox səhərbətləşdi. Həyatdan, jurnalistikən bu günündən, keçmişindən danışdıq. "Gənclik bilsəydi ki, bu dünya belə gelib keçməyəcək, bir qocalıq çağda var, onda bir az da işlərini sürətləndirər, heç bir işini sonraya saxlamazdı. Qocalıq da bacarsayıdı çox iş görərdi, lakin bacarmır axı" - deyə də, əli işdən, ürəyi insanlara sevgidən soyumayıb. Hələ görmediyi işləri həyata keçirməyə vaxtı da çoxdur... Təki sağlam olsun!

Təranə Məhərremova

**Azərbaycan
Respublikası Prezidenti yanında
Kütləvi İnformasiya Vəsiti
İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyəsi
əsasında hazırlanıb.**